

**Əbadıyaşarlıq ilə xalqımızın, türk dünəyin tarixindən əbədi daxil olmuş Ulu öndərimiz, dövlətimizin qurucusu və banisi Heydər Əliyevin cisməni yoxluğundan bizi 17 il ayırır. Lakin Azərbaycan xalqı Ulu Öndərin döyüşməsi böyük lüyünü bə gün da hiss etməkdədir. Məhz Dahi Öndərin siyasi kursunun layiqli davamı nəticəsində bizi bu gün Qələbə sevincindən, yüksək inkişafdan danışa bilirik. Respublikamıza rəhbərlik etdiyi 30 il-dən artıq bir dövrə ümummilli liderimiz Heydər Əliyev bu günü müzün və gələcəyimizin ideya müəllifi olduğunu özəməli fəaliyyəti ilə biza hər zaman hiss etdirib.**

Müstəqil dövlətimizin qurucusu və banisi Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedagoji Texnikumu bitirmiş, sonra Azərbaycan Sənaye Institutunun (indiki Neft Akademiyası) memarlıq fakültesində oxumuş, başlançan mühərribə onun tehsilini yarımqi qoymuşdur. 1941-1944-cü illərdə Naxçıvanda Xalq Daxili İşler Komissarlığında və Xalq Komissarları Sovetində mesul vəzifələrdə çalışmış Heydər Əliyev 1944-cü ildən Dövlət Tehlükəsizlik orqanlarında işə göndərilmüşdür.

Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazırılar Soveti yanında Dövlət Tehlükəsizlik Komitəsi sedrini müavini, 1967-ci ildən isə sedri vəzifələrində işləmiş, general-major rütbəsinə yüksəlmüşdür. Həmin illərdə Leninqrad (indiki Sankt Peterburq) şəhərində xüsusi ali tehsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenarında Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi seçilmişdir. Respublikanın rəhbəri kimi qaynar fəaliyyət dövrüne qədəm qoymuşdur.

1982-ci ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmiş Heydər Əliyev həmin ildən SSRİ Nazırılar Soveti sedrini birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Dünya dövlətlərinin böyük siyasi liderlərinin qeyd-şörsüz yüksək siyasetçi kimi qəbul etdiyi Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ-nin üzənənraq rəhbəri Mixail Qorbaçovun yeridiyi siyasi xəttə etiraz olaməti olaraq tutuğunu vəzifələrdən istefə vermişdir.

Heydər Əliyev xalqının tələyklü məsələləri ilə bağlı töretdədən etmədən, hətta bütün həyatını həsr etdiyi siyasi fəaliyyəti və karyerasından belə keçməyə hazır olduğunu 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü bir daha sübət etmişdi. Həyatının təhlükədə olduğunu bilsə də, özünəməxsus cesarət və qətiyyət nümayişi etdirək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı töredilən cinayətin təşkilatçılara rəsif etdi, onların cezalandırılması tələbə bildirdi. Heydər Əliyev 1991-ci ildə Dağılıq Qarabağda yaranmış kəskin münaqşılı vəziyyətə bağlı SSRİ rəhbərliyinin iki üzünlü və menfi siyaseti etiraz olaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdi.

**Yaxın tariximiz sübət etdi ki, Heydər Əliyev nəinki Azərbaycanın bu ağın dövründə qarşısında duran ziddiyəti və mürəkkəb vəziyəflərin öhdəsindən gələ bildi, hətta xaos və daxili çəkişmələr ləğv edildi, inkişafı və mədəni yüksəliş başlandı. Bir Azərbaycan vətəndaşı olaraq bir anlığa düşünsək ki, biz artıq müasir tariximizin ən şərflə səhifələrindən birinə çevrilmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyətində hansı istiqamət dəhaçox diqqətəlayiqdir. Yəqin ki, bütün istiqamətlər deməliyik. Bu istiqamətlərin ana xətti isə xalqın təmənnəsiz xidmətinə birləşirdi - məstəqil dövlət quruculuğuna yönəldirdi.**

SSRİ dönməndə Azərbaycanın rəhbərlik edərək Heydər Əliyev əsas fəaliyyəti, elbəttə daxili siyaset istiqamətində qurdur. Azərbaycan xalq təsərrüfatının bütün sahələrinin

# Ulu Öndər Heydər Əliyevin cisməni yoxluğundan bizi 17 il ayırır

**12 dekabr 2003: Məhz bu tarixdən həmin gün azərbaycanlılar üçün tamamilə yeni mahiyyət və məna kəsb edir**



sabit və davamlı inkişafını təmin etdi. Diger mütəffiq respublikalarla müqayisədə Azərbaycan 1969-1982-ci illərdə heyatının bütün sahələrində daha çox uğurlar qazandı. Respublikanın inqisadi potensialı artı, yeni sənaye sahələri yaradıldı, təhsil və sehiyyə sahəsində elmi-praktik layihələr həyata keçirildi. Bu dövrə Heydər Əliyevin bilavasitə adı ilə bağlı olan 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilmiş, 630 min yeni iş yeri açılmışdır.

1975-ci ildə Heydər Əliyev Bakıda Meşət Kondisionerləri zavodunun tikilməsindən nail oldu. Minlərlə məktəb, xəstəxana, kitabxana, klub və istirahət evi tikildi. Bakı, Sumqayıt, Gəncə şəhərləri böyüdü, tikinti böyük vüset aldı. Badamdar, Hövəsan, Əhmədi, Güneşli kimi geniş yayışı massivlər salındı.

Böyük siyasi əzaqqərənlilik Heydər Əliyev Dağılıq Qarabağın inkişafını diqqətdə saxlayır, bu bölgənin inqisadiyyatının canlandırılması xüsusi fikir verirdi. Məhz bu ağlılı siyasetin notosu olaraq ermənilərin 1977-ci ildə Dağılıq Qarabağ məsələsinə yenidən qaldırmış cəhdlerini qarşısı alındı. Erməni fitnəkarlığı Kəlbəcərdə püca çıxdı. Kəlbəcəre yeri "Muğan yolu" çekildi.

Nefit Azərbaycan inqisadiyyatı və bütünlikdə respublikanın yaşam varlığı üçün çox əhəmiyyətli olduğunu hamidan daha aydın dərk edən Heydər Əliyev neft zavodlarının yenidən qurulması, yeni zavodların və mədənlerin yaradılması, denizdən neft çıxarılması sahəsində çox böyük işlər görüdü. Derin Deniz Özülləri zavodu və Cənubi Qafqazda on iri Podəlökmo zavodu tikildi. Neft-maşınçayıma sahəsində Azərbaycan ABŞ-dan sonra dünyada ikinci yera çıxdı. Qroznı-Bakı neft koməri istifadəye verildi. Diger sənaye sahələri inkişaf etdirildi. Bakıda "Ulduz" elektrik cihazçayırmama, "Ozon", Sumqayıtda Moşət Kompresor zavodları tikildi. Tərtər, Şəmkir, Naxçıvanda Araç Su Elektrik Stansiyaları işe salındı, Azərbaycanın enerji müstəqiliyi temin olundı.

**Əhalinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alan Heydər Əliyev Azərbaycanın texniki imkanları təmin olunmuş sovxoz və kolxozlarda fəaliyyətinə ciddi diqqət ayrırdı. Pambıqçılıq, üzümçülük, tütünçülük inkişaf edir, suvarma kanalları və döryaçalar yaradıldı. Nəqliyyatın inkişafına xüsusi diqqət yetirildi. 70-80-ci illərdə respublikada 6 min km. şosse, 260 km. dəmiryol xətti çəkilməsinə nail olunmuşdu. Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu xətləri elektrikləşdirilmişdir. Sosial sahənin inkişafı o dövrə də ulu öndərin əsas fəaliyyət istiqamətlərindən birinə təqdim edirdi.**

İnsanlara qayğı, onların yaşayış və əmək şəraitinin yaxşılaşdırılması Heydər Əliyev daxili siyasetinin əsas möqsədlərindən biri idi. Deniz vağzalı, indiki Heydər Əliyev adına Respublika Sarayı, "Moskva" Meh-

manxanasi, Gülüstan sarayı, yeni metro tikintiləri Heydər Əliyevin 70-ci illərdə heyatının bütün sahələrində daha çox uğurlar qazandı. Respublikanın inqisadi potensialı artı, yeni sənaye sahələri yaradıldı, təhsil və sehiyyə sahəsində elmi-praktik layihələr həyata keçirildi. Bu dövrə Heydər Əliyev Azərbaycanda quruculuq işlərini davam etdirir, yeni sahələrin inkişafına təşviş edir.

Bütövlükde Azərbaycan xalqının mədəniyyətindən və tarixinə dərinden bələd olan Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə təhsilin inkişafına əvəzsiz təhlükələr vərmiş milii kadrların hazırlanmasını keyfiyyətə yeni mərhəleyə yüksəltmişdir.

Heydər Əliyevin uzaqqərənlilik sayəsində 1971-ci ildə C.Naxçıvanski adına respublika orta ixitsəslərindən təşviş edilmiş internat məktəbin açılması, milli herbi kadrların hazırlanmasında məstəsna rol oynadı. Təhsilin ruslaşdırılması, tarixin saxtalasdırılması istiqamətində imperiyanın fəaliyyətini məhdudlaşdırın Heydər Əliyev Azərbaycandan kenarda yüksək ixitsəslər hazırlaması istiqamətində dövlət seviyyəsində böyük işlər gördü. Azərbaycanın elə bir gəşşəsi, kəndi, qəsəbəsi, rayonu, şəhəri yoxdur ki, orada Heydər Əliyevin izi, el işi olmasın. Elmə, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı onların yubileylərinin keçirilməsi, yeni mədəniyyət ocaqlarının tikilib istifadəye verilmişsə bütün dönləmlərdə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.

**1976-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə başlandı.**

"Mən müəllim adından yüksək ad tanımır" kəlamı Heydər Əliyevin böyük lüyünü bir daha göstərdi. Azərbaycanın gələcəyini məzər yüksək təhsil görməş gənciyimizdən asılı olduğundan defolər vərgüləyən ulu öndər yaradıcı insanlara, rəssam və müsəqəcillərə, şairlərə və teatr xadimlərinə böyük qiymət verirdi.

1970-ci ildən Bakıda "Sovet türkologiyası" jurnalı çap olunmağa başlandı. "Xalqın özünüdərək, milli dırçılış proseslərində "Qobustan" inçəsonat almanın ilə "Ulduz" jurnalı məzər olna yoxadı. Heydər Əliyevin qayğısı sayəsində yeni filmklər, tarixi ekran əsərləri yaradıldı.

Heydər Əliyevin idarəciliyətə dəvəti, tükənmək enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdi və vaxtlarda özüne təqdim edildi. Və artıq 17-ci ildəki, Ulu Öndərin ölüm tarixi onun anım günü kimi yaddaşlara yazılıb. Müstəqilliyyimizi itirilmək təhlükəsindən xilas edən, xalqı onu thohid edən vətəndaş məhərəbəndən qurtardı.

O, ümumittifəq vo dönya miqayında yüksək nüfuzu malik idi. Ölkələrənətən və onlara vəzifələrə yaradı. Heydər Əliyev dəmir yolu öndər Heydər Əlirza oğlu Əliyev cismən canından artıq sevdilər. Vətəndən və xalqından ayrıldı. Və artıq 17-ci ildəki, Ulu Öndərin ölüm tarixi onun anım günü kimi yaddaşlara yazılıb. Müstəqilliyyimizi itirilmək təhlükəsindən xilas edən, xalqı onu thohid edən vətəndaş məhərəbəndən qurtardı. Lakin öz başla-

ğı yoldan dönməz idi.

Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmət göstərmişdi.

Azərbaycana rəhbərliyinin birinci dövründə, yəni 1969-1982-ci illərdə xalq tasarrufatı və mədəni quruculuğu dair uzunmüddətli və ardıcıl fəaliyyət programı hazırlanıb, onun həyata keçirilməsinə yüksək bacarıqla rəhbərlik edən Heydər Əliyev həm də bu günkü iqtisadi inkişafın təməlini, mədəni yüksəlişin əsaslarını möhkəmləndirdi. Türk-müsəlman xalqına qarşı ayrıseçkiliyin həyata keçirildiyi səraidi SSRİ kimi nahang bir dünya dövlətinin rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəciliyi istədi və bacarığı nümayiş etdirmişdir.

Azərbaycanın milli maraqlarına dönmədən xidmət edən Heydər Əliyev 1977-ci ildə "Azərbaycan SSR-nin yeni Konstitusiya layihəsində Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili olması haqqında maddənin eks olunmasına nail olmuşdur. SSRİ-nin mövcudluğu dövründə Heydər Əliyev dəfələrə SSRİ Ali Sovetinə deputat seçilmiş, ittifaq sovetinin sədr müavini olmuş, 4 çağırış dalbadal Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi.

**İlk dəfə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görürlərən Heydər Əliyev dörd dəfə Lenin ordeni, çoxlu digər orden və medallarla təltif edilmişdir.**

Heydər Əliyev dövlətçilik və siyasi fəaliyyətinin on qaynar və şərəflə dövrü onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ikinci mərhələni şəhət edir. 1993-cü ildə Azərbaycan xalqının qurtuluş mühərbişənin önüna keçən Heydər Əliyev bu məbarizəni ləyəqətlə davam etdirdi.

1993-cü il oktyabrın 10-da Azərbaycan prezidentinin andığında mərasimində Ulu Öndər söylemişdi: "Bələ yüksək və məsuliyyətli vəzifəni üzərimətötürən, bincini növbəde Azərbaycan xalqının zəkasına, müdrikiyinə, qüdretinə güvənirəm, arxalanram. Azərbaycan xalqının mənə bəsliyi ümidi məni bu vəzifəni üzərimətötürəmə mecbur edib. Əmin etmək istəyirəm ki, bu ümidi və doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Zaman bu sözlərin haqiqətən cəvridiliyini sübut etdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayğısı ilə SSRİ-nin dövlətənəfəsi, bincini növbəde Azərbaycan xalqının zəkasına, müdrikiyinə, qüdretinə güvənirəm, arxalanram. Azərbaycan xalqının mənə bəsliyi ümidi məni bu vəzifəni üzərimətötürəmə mecbur edib. Əmin etmək istəyirəm ki, bu ümidi və doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Zaman bu sözlərin haqiqətən cəvridiliyini sübut etdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayğısı ilə SSRİ-nin dövlətənəfəsi, bincini növbəde Azərbaycan xalqının zəkasına, müdrikiyinə, qüdretinə güvənirəm, arxalanram. Azərbaycan xalqının mənə bəsliyi ümidi məni bu vəzifəni üzərimətötürəmə mecbur edib. Əmin etmək istəyirəm ki, bu ümidi və doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

12 dekabr 2003: Məhz bu tarixdən həmin gün azərbaycanlılar üçün tamamilə yeni mahiyyət və məna kəsb edir



Dəmir QURBANLI